

XVIII əsr Azərbaycan lirikası və klassik şeir ənənələri

Fidan Əlizadə

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: piriyeva.fidan@inbox.ru

<https://orcid.org/0000-0002-0428-0762>

Annotasiya. Azərbaycan ədəbiyyatı xalqın milli-mənəvi dəyərlərini, milli varlığını əks etdirən və uzun bir tarixi yol keçmiş zəngin bir ədəbiyyatdır. Azərbaycan ədəbiyyatının çoxasılık bədii dühası dövrləşmə konsepsiyası və inkişaf mərhələlərinə bölünərək tədqiq edilir. Ədəbiyyatın dövrləşdirmə konsepsiyasında “Erkən yeni dövr Azərbaycan ədəbiyyatı” çörçivəsində tədqiq edilən XVIII əsr realist ədəbiyyatıdır. Lakin XVIII əsr realist ədəbiyyatı tərənnüm etməklə yanaşı, klassik ədəbiyyatın zirvə nöqtəsi də sayılır, hər iki ədəbiyyat arasındada korpu rolu oynayır. Yəni klassik ədəbiyyatın zirvə nöqtəsi olan Füzuli ədəbi məktəbinin varisi olaraq, klassik ənənələri mühafizə edən yeni Vəqif ədəbi məktəbi yaranır. XVIII əsr Azərbaycan ədəbiyyatı keçid dövrü olduğundan “janr yenidənqurma” prosesi özünü göstərir. Bəzi klassik şeir ənənələrinin istifadə dairəsi daralsada, digər bir qisminin tətbiq sahələri genişlənir. Bu dövrdə qoşma, təcnis, gərəyli kimi aşiq şeirinin formaları çoxluq təşkil edir. Buna baxmayaraq, klassik şeir ənənələrinin böyük bir qismi qeyd etdiklərimizə paralel şəkildə öz yaşamını davam etdirir. Məqalədə XVIII əsr lirikasında klassik şeir ənənələri – qəzəl, müxəmməs, təxmis, müəşşər, tərcibənd, müstəzad, müəsirə, məsnəvi və s. haqqında söz açılır və XVIII əsr ədəbiyyatında yeri və istifadə dairəsi tədqiq edilir.

Açar sözlər: klassik poeziya, ənənə, qəzəl, janr, şair

<http://dx.doi.org/10.29228/edu.182>

Məqaləyə istinad: Əlizadə F. (2020) *XVIII əsr lirikası və klassik şeir ənənələri*.

“Azərbaycan ədəbiyyatşünaslığı”, № 1, səh. 54-61

Məqalə tarixçəsi: göndərilib – 11.04.2020; qəbul edilib – 19.04.2020

Azerbaijani lyrics of the XVIII century and classical poetry traditions

Fidan Alizade

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: piriyeva.fidan@inbox.ru

<https://orcid.org/0000-0002-0428-0762>

Abstract. Azerbaijani literature is a rich literature with a long history reflecting the national and spiritual values and national existence of the people. The centuries-old fiction of Azerbaijani literature was researched and divided into stages and concepts of development. It is the 18th century realist literature examined in the context of the circulation of literature in the context of “Early Modern Azerbaijani Literature”. However it is the culmination of classical literature, as well as the elevation of the 18th century realist literature, and serves as a bridge between both of them. In other words, as the successor of the Fuzuli literary school, being the summit of classical literature, a new Vagif literary school was established, which preserved classical traditions. Since the 18th century was the transition period of Azerbaijani literature, the process of “genre reconstruction” is manifested. While the scope of some classical poetry traditions has limited, others have expanded. In this era, great forms of

Qəzəl – Anadilli şeirimizdə XIII əsrən işlək olan qəzəl jann XVIII əsrə də bütün şairlərin yaradıcılığında özünüsfadənin an yaxşı formalardan sayılır. Bu dövrə qəzəl yaradıcılığı davam etsə də, məzmun baxımından, həmçinin dil-üslub cəhətdən xalqlaşmanın baş verdiyini görürük. Bu baxımdan Nişat Şirvanının qəzəl yaradıcılığı diqqəti cəlb edir. Füzuli ədəbi məktəbinin davamlılarından hesab edilən Nişat Şirvanının da qəzəllərinin mövzusu məhəbbətdir:

*Xalı-siyah etmiş manı avara vətəndən,
Bir dana üçün quş kimi eldan-ela düşdüm [10, s.27].*

– deyən şair xalq dilindən gələn deyim və ifadələrdən qəzəllərində geniş şəkildə istifadə edir.

- Toponimlərlə bağlı “yerliləşmə və milliləşmə” XVIII əsr qəzəl yaradıcılığında özünü bürüze verməkdədir. Nişat Şirvanının aşağıdakı beytinin səciyyəvi nümunə kimi göstərmək mümkündür:

*Şamaxı torpağından ta ki mən qət olmuşam ney tək,
Qəmisdən ev tikib Səlyan mülkün tutmuşam məna [10, s.24].*

Ümumiyyətlə, XVIII əsr lirikasında, eləcə də qəzəl yaradıcılığında milli etnoqrafik təsvirlərin də yer aldığı görüruk. Lütfi Şirvanının aşağıdakı beyti bu baxımdan örnək ola bilər:

*Çəkib rüxsərə yapınca, edər can qəsdin ol yağı,
Köñül, dərbənd bəni çapdı qoyanda başa qaytağı [5, s.140].*

Vidadiının da qəzəl yaradıcılığı ənənəvi mövzular üzərində qurulmuşdur:

*Qasıları hiləla bənzər, türəsi əmberfəşan,
Zülfü sunbü'l, buyi gül, gül xətti reyhan xandadır?*

*Ey fələk, aləmdə düşmiş böylə canandan cüda,
Gör Vidadi xəstə tək sən bir didərgin xandadır? [9, s.49]*

Bəsliliklə, XVIII əsrə qəzəl yaradıcılığında həm klassik üslubun davamını, həm də folklor üslubunun güclənən təsirini görüruk.

Müxəmməs – XVIII əsrə ən çox işlək olan, əvvəlki dövrlərə görə say etibarla artan janr müxəmməsdir. Demək olar ki, bütün şairlərin yaradıcılığında müxəmməslər rast gəlinir. Həmin müxəmməsləri mövzü etibarla aşağıdakı qruplara bölmək mümkündür:

1. Məhəbbət mövzusu
2. Tarixi-siyasi məsələlərin bədii həlli
3. Şəhərlər haqqında və s.

XVIII əsr şairlərinin, demək olar ki, hamisinin yaradıcılığında müxəmməs janrı xüsusi yer tutur. “Azərbaycan ədəbiyyatında keçid dövrü” sayılan bu əsrə baş verən “janr yenidənqurması” prosesinin bir özüllüyü də vərdir: Qəzəlin fəaliyyət dairəsi qoyma formundan məhdudlaşır, qəsida, qitə, mərsiyyədən istifadə isə xeyli azalır, lakin klassik janr olan müxəmməsin tətbiq sahələri genişləşir. Əlbəttə ki, bunun obyektiv sabablığı vardır. Birincisi, XVIII əsrə folklor janrlarından geniş istifadə formunda bütün klassik janrlardan imtina qeyri-mümkin idi. Əgər belə olsayıdı, ədəbiyyatda sələx-xaləflik əlaqları itar, oxucunun ədəbiyyatı qavraması xeyli çətinləşər, müəllif-oxucu münasibətləri pozulardı. Tədqiq edilən dövrə folklor janrları klassik janrlarla birləşdikdə fəaliyyət göstərərək dövrün ədəbiyyatı qarşısında qoymuşluq məsələləri həll etməyə çalışır” [8, s.26]. Həqiqətən də, XVIII yüzillikdə müxəmməsin işləkləyi janr və üslub dəyişmələrində gedən proseslərin nəticəsi idi.

Qeyd etdiyimiz kimi, məhəbbət mövzusu həmin müxəmməslərin əsas mövzusu olaraq qalır. Şair Nabi Əfəndinin müxəmməsində də gözəllik vəfə edilməkdədir:

*Məlahət gülşənində sərv-i-qəddi nazərinənlənmış,
Müsəlsəl zülfü-meşkin dövrü-ruyında rəsənlənlənmış,
Düzulmuş vəhici üzrə laşkarı-hindu vətənlənlənmış,
Lətəfət qat-qat olmuş arızında nastərənlənlənmış,
Açılmış gül, gül olmuş saffheyi-ruyi çəmənlənlənmış [5, s.134].*

Dil və üslub baxımından arəb və fars tərkibləri ilə zəngin olan belə müxəmməslərə yanaşı, folklor üslubunda olan besliklər də yazılırlar:

*Gəl çəkma cahan qeydini sən, can belə qalmaz,
Qan ağlama çox, dideyi-giryən belə qalmaz.
Gül vaxtı keçər, seyri gulustan belə qalmaz,
Hər lahzə, könül, xirrəməx xəndan belə qalmaz,
Bir cam yetir, saqı, bu dövrən belə qalmaz,
Tən bir gün olur xak ilə yeksan, belə qalmaz [9, s.72].*

Vidadi yaradıcılığından nümunə olaraq verdiyimiz örnəkdə aruzun təlobinə uyğun olaraq arəb və fars sözləri işlədilsə də, lakin say etibarla azdır. XVIII əsrə qələmə alılmış müxəmməslərdə tarixi hadisələrin eksi, şəxsiyyətlərin adlarının çökilməsi səciyyəvidir. Bu barədə tədqiqat işinin dənə sonrakı hissəsində geniş məlumat veriləcəkdir. Ümumiyyətlə XVIII əsr şairləri arasında realizmin və xəlqiliyin aparıcı şəxsiyyəti olan Vəqif müxəmməsləri də dil-üslub cəhətdən sadəliyi ilə seçilir:

*Bu qədər kim, söylərən, tutmaz məna qulağınu,
Yoluna üz qoymuşam, basmaz gözəl ayağını,
Neylərən canım olmaq dəxi sağ qalmağını,
Döndərib üzün, yiğibdər qasını, qabığını,
Ey könlük, gəl olalım bu dilbərə qurban, kusüb [7, s.167].*

Molla Pənah Vəqif müxəmməsləri mövzü baxımından genişləndirmiş, “Kürk”, “Tüfəng”, “Şalvar”, “Saqqaq” və s. kimi radiflərlə besliklər qalma alımsıdır.

XVIII əsrin janrlarını səciyyələndirən görkəmli alim İləmid Arası həmin dövrə qəzelin yərini müxəmməslərin aldığı vurgulayır, eyni zamanda müstəzədən də ayrıca bir janr kimi bu əsrə işlək olduğunu qeyd edir: “XVIII əsrə, xüsusun bu əsrin ikinci yarısında Azərbaycan şeiri şəhət cəhətdən son duraca zənginləşir. Qəsidi öz əhəmiyyətini demək olar ki, əsasən itirir. Əruz vəznində yazan şairlər qəzəl növünü davam etdirirler. Müstəzədlər dənədən dərhal qazanır. Qazoldan çıx məxəmməs yazmağa əhəmiyyət verilir. Tarixi mənzumələr, həcrlər, mədhələr, mərsiyələr də məxəmməs şəklində yazılır” [1, s.210-211].

Təxmis – besləmə şəklində olan bu janrı XVIII əsrə az da olsa, nümunələri yaradılır. Ağaməsib Şirvanının təxmisini bunun bariz nümunələrindəndir:

*... Məsiham, olsa ağər üzri-günahim bihəd,
Var ümimid kərəmindən ki, xuda qılımına rədd,
Sırri-əşqin demənəm hər yetənə ta bə əbəd,
Dili-pürküssə Nişatəm, yüz ağər olsam bəd.
Şən kimi zalimü bimürvəti biiman degiləm [10, s.55].*

XVIII əsr şairlərinin bir-birinin yaradıcılığına müraciəti səciyyəvi hal kimi diqqəti cəlb edir. Bunu həm bu təxmisən, həm də Vəqifə Vidadiñin şeirlərindən görmək mümkündür.

Müsəairə – deyişmə, şeirləşmə şəklində açıqlanan bu cür şeirlər iki müəllisinin qarşılıqlı dialogu kimi diqqəti cəlb edir.

Vaqif

*Vaqif, gərci əzabı var dünyanan,
Sən neçün xoxfini çökərsən, anın,
Tutubsan ətəyin Şahı-mərdannı,
O gülər – gülərsən, ağlar – ağlarsan.*

Vidadi

*Əhl-i-sünnət val-cəməat peyvəstə,
Gedərlər cəməat dəstəhdədəstə,
O gündə şad olar Vidadi xəsta,
Sən yanlış görüb gülər, ağlarsan [7, s.234].*

Tərcibənd – XVIII əsr lirkasında klassik şeir şəkillərindən olan tərcibənd janrında da müyyəyn sayıda nümunələr yaradılır. Ağaməsih Şirvanının tərcibəndini bu baxımdan nümunə göstərə bilərik:

*Ey türfə nigar, mahi-rüxsar,
Ey huriqliq, fəriştə girdar,
Bu hisn ilə olmamışkan izhar,
Oldun məni-dilkəştəyə yar,
Bilmən necə hiylə qıldı ağyar,
Sonra soni məndən etdi bizar.
Bəs indi sözüm budur ki, təkrar
Bir ad ilə et manı günahkar.
Xalq eyləsa tənə eyləmə ar,
Qanımı hələl qıldım, ey yar!
Al dəstənə tiğ, durma, zinhar.
Öldür məni, olsun əllərin var! [10, s.62]*

Məsnəvi – XVIII əsr ədəbiyyatında davam edən janrlardan biri də məsnəvidir. Bu dövrda xüsusilə iki məsnəvi müəllisinin adını qeyd etmək mümkündür: Məhcur Şirvani və Hamid.

Məhcur Şirvani “Qisseyi-Şirzad” adlı məsnəvisi ilə XVIII əsr Azərbaycan ədəbiyyatı tərində yer almışdır. Məsnəvi folklor motivləri əsasında qələmə alınmışdır. Məsnəvinin strukturunda qəzəllər və beytlər də yer alır. Məsnəvi övladsızlıq motivi ilə başlayır:

*Çünki vazira dedi ki, ol şah,
Bu dövləti mana veripdür allah,
Heyf ola ki, olmaya bir övlad,
Məndən sora dünyada qala ad [6, s.8-9].*

Məsnəvidə Füzulinin “Leyli və Macnun” əsərinin təsiri də hiss olunur.

Həmin dövrün ədəbiyyatı haqqında slimizə çatan maxazlardan biri Mirzə Yusif Qarabağıya məxsusdur. “Məcmueyi-Vaqif və müasirini-digər” adlı əsərin müəllifi olan Mirzə Yusif Qarabağı burada sadəcə bədii nümunələri təqdim etməmiş, eyni zamanda onların hansı janra aid olduğunu da müyyənləşdirməyə çalışmışdır. Lakin Qarabağının janr adlandırmamasına nəzər saldıqda müasir Azərbaycan ədəbiyyatşunaslığında adlandırmalarla eynilik deyil, müxtəlislik kəsb etdiyi məlum

olur. Məsələn, Vaqifin “Sən qonça kimi hər bir edən dəmdə yaşımaq” misrası ilə başlayan şeiri M.Y.Qarabağının müəmməsi-müstəzadı-tərcibənd başlığı altında vermiş, beləliklə, üç janrı xüsusiyyətlərini cyni bir manzumadə əhatə etməyə çalışmışdır [5, s.44]. Halbuki Vaqifin sonrakı dövr nəşrlərində, daha doğrusu, Həmid Arası tərəfindən hazırlanmış kitabında isə həmin şeir müstəzad janrı adı altında təqdim olunmuşdur. (Molla Panah Vəqif Əsərləri. Bakı, “Şərq-Qor”, 2004)

Bundan başqa, aşağıdakı şeir isə Qarabağı tərəfindən *müəmməsi-müstəzad* adlandırılmışdır:

*Ey zülfü siyah, siməsi ahyaz, gözü alə,
Nə turfa cavansan,
Ağzın kimi yox qonça, yanağın kimi lala,
Gülzəri-cinansan,
Görə yüzünü mah, yetər, albəttə, zəvalə,
Xurşidi-cahansan,
Heç həndə səndo olmaya, yarəb ki, həvalə,
Sən aflatı-cansan,
Söz yox bu zənəndən rüxa, bu xətə xala,
Xubluğda əyansan [5, s.50].*

Təbii ki, buna səbəb müstəzadın beş misra üzərində qurulmasıdır. Ümumiyyətlə, Qarabağı tərəfindən verilmiş müstəzad nümunələrinin müxtəlif formalarının digər janrlarla əlaqəsinə görə adlandırılmasından bundan qaynaqlanır: müstəzadın formalarına görə müxtəlif şəkilləri mövcuddur. Onlardan biri də qəzəli-müstəzad olaraq qeyd edilir:

*Yarım nə gözəl geyinib, əlvən bəzənibdir,
Balapüşi-yaşıl,
Gülşəndə, sanasan, güli-xəndən bəzənibdir,
Xurşida müqabil.
Şübhə duruban cilva verir iki yanına,
Dünyaya salır nur,
Bir hisnə-badi-təlatı-taban bəzənibdir,
Xoş rovnaqı-kamil.
Fitnə gözünə sırma çəkib, qaşına vəsmə,
Can almağə durmusr.
Har qəməzi bir aflatı-dövrən bəzənibdir,
Bir qəməzi qatıl....
Vaqif, nə təməsa, nə acayıb, nə qiyamət,
Ərər xəcıl oldu,
Ta gördü ki, ol sarvi-xuraman bəzənibdir,
Aləm ona mayıl [5, s.52].*

Bu şeir isə qəzəl kimi qafsiyələnmişdir. Qarabağı Vaqifdən başqa Aşıq Əlinin də qəzəli-müstəzadını təqdim etmişdir.

Qeyd etdiyimiz kimi, XVIII əsrdə lirkada anənəvi mövzu və motivlərə müraciət davam edir. Eyni zamanda nəzirə yaradıcılığı XVIII əsrə də özünü göstərir. Bu baxımdan XVIII əsrin iki şairi Nəbi və Saleh anadılı şeirini ilk müəllifi – İzzəddin Həsənoğlunun “Apardi kön'lümü” qəzəlinə nəzirələr yazılmışlar. Füzuli ədəbi məktəbinin deyil, anadilli şeirin ilk nümayəndosunun qəzəlinə nəzirələr yazılması XVIII əsr lirkasında xəlqılıyin artması zərurətindən irəli galıdır:

*Apardi kön'lümü bir xoş qəmər üz, canfəza dilbər
Nə dilbər, dilbəri-şahid, nə şahid, şahidi-sərvər.
Mən olsam, sən bütü-şəngül! Sürəhi eyləmə qılqıl,
Nə qıl-qıl, qıl-qılı bəda, nə bəda, badeyi-əhmər... [3, s.71-72]*

Şair Nəbi həmin qazəl cavab yazarkən –dir şəkilçisinin XVIII əsr variantının yerine Həsənoğlu əslubuna sadıq qalaraq, "durur" formasından istifadə edir:

*Ləbi-ləlin sənən ғünçə, nə ғünçə, ғünçəyi-xəndən,
Siyah çəşmin durur nərgiz, nə nərgiz, nərgizi-məstan [3, s.71].*

Şirvanlı Salehin nəzirə qozəli isə aşağıdakı şəkildədir:

*Səni çün gördüm, müşkül dedim siminbəri mürsəl,
Na mürsəl, mürsəli-Əhmədi, na Əhməd, Əhmədi-mürsəl.
... Əzəldən hüssünə valeh olubdur binəvə Saleh,
Na Saleh, Salehi-bidil, na bidil, bidili-bimar [3, s.71].*

Bələliklə, XVIII əsrda aparıcı janrlardan olan qəzel həm nəzirələr şəklində, həm də sarbat yaradıcılıq nümunələri kimi yaradılır. Amma Vəqif də daxil olmaqla, həmin yüzüllikdən etibarən sairərin yaradıcılığında qəzəllərlə qoşmaların say nisbəti dəyişir. Qoşma yaradıcılığı daha üstünlük təşkil edir.

XVIII əsr lirikasında mövcud olan janrlardan biri də müəssərdərdir. On misradan ibarət şeirlər kimi diqqəti cəlb edən bu janr klassik şəkillər arasında çox işlək olmasa da, qeyd olunan əsrdə bu ənənə davam etdirilir. Nazər saldıığımız müəssərlərin dili ərəb və fars sözləri ilə zəngindir:

*Türfa verib gülşəna encam gül,
Doldurubdur mey ilə gulşam gül,
Baxış elayıb andaliba kam gül,
Sanki qurub inad ilə dam gül,
Eys-i-ləbin dutubdu bir cam gül,
Dutubdu hər güzədə aram gül,
Yarı basıb taşrif-i-qadam gül,
Şukufaya yetisi peygəm gül,
Müstəsər, Bağır gələ ayyami-gül,
Qalmaya həsrat dili-işşaqda [5, s.84].*

Şair Bağıra məxsus bu müəssərdə təbiət gözəllikləri ənənədən qaynaqlanan təsvirlərə verilir.

Bələliklə, poeziyada əruzla heca vəzninin nisbəti dəyişir, anadilli lirikanın ilkin dövrlərində olduğu kimi canlı xalq dili şeirdə aparıcı olsun: "Ərzüz vəzində yazan şairlərin mühüm hissəsi bu vəzni canlı dilin xüsusiyyətlərinə dəha çox uyğunlaşdırır, ərəb-fars tərkibləri, canlı xalq dilinə keçməmiş olan ərəb-fars sözləri yavaş-yavaş şeir dilindən çıxarırlar, bunların əvvəzində şifahi xalq ədəbiyyatından gələn obrəzli ifadələr işlənilir" [1, s.210].

Nizami Cəfərovun qeyd etdiyinə görə XVIII əsr lirikasında klassik əslublu folklor əslubunu regionallığı müşahidə edilir: "XVIII əsrin birinci yarısında klassik əslubu əsasən Şirvan şairləri - Nişat Şirvani, Şakir Şirvani və Məhcur Şirvani davam etdirirlər. Onların dilində bu və ya digər şəkildə klassik əslub standartları fəalişir" [2, s.145]. Şəhərləşmənin və saray ədəbiyyatının daha güclü şəkildə qorunduğu bu bölgədə klassik əslubu sadıqlı təbii bir hal idi.

Nəticə / Conclusion

Azərbaycan ədəbiyyatında keçid dövrü sayılan bu əsrdə klassik ədəbiyyatla "janr yenidənqurma" prosesi bir tablo olaraq elm müstəvisinə çıxarılmışdır". Məqalədə XVIII əsrda folklor janrlarından geniş istifadə fonunda klassik janrların da yerinin mühümülüyü vurgulanır. Əks təqdirdə ədəbiyyatdakı saləf-xələflək əlaqələri öz əhəmiyyətini itirir.

Ədəbiyyat / References

1. Arası Həmid. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (ali məktəblər üçün dərslik). Bakı, Azərbaycan Universiteti Nəşriyyatı, 1956.
2. Cəfərov Nizami. Molla Panah Vəqif. Bakı, "Renaissans-A" nəşr evi, 2017.
3. Dadazşad Araz, Cahani Qasim. Həsənoğlu qızılçılıq iki bənzətəm. Azərbaycan SSR Elmlər Akademiyasının Məzuryolları, cild XXIII, 1967, № 11.
4. Habibbəylı Isa. Azərbaycan ədəbiyyatı: dövrləşdirilmə konsepsiyası və inkişafı mərhələləri. Bakı, "Elm", 2019.
5. Qarabaşı Mirza Yusif. Məcmueyi-Vaqif və müasirini-digər. Bakı, "Şusa", 1999.
6. Məhcur Şirvani, Hamid. Qisseyi-Sirzad, Seyfəmlük. Bakı, "Gənclik", 1985.
7. Molla Panah Vəqif. Əsərləri. Bakı, "Şərq-Qərb", 2004.
8. Mustafayeva Naila. XVIII əsr Azərbaycan mühəmməciliyinin səciyyəvi xüsusiyyətləri. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar Instituto, Elmi Əsərlər, 2018, №1(6).
9. Molla Vəli Vidiad. Əsərləri. Bakı, "Öndər nəşriyyat", 2004.
10. Şirvanın üç şairi. Top. Əziza Cəfərzadə. Bakı, "Gənclik", 1976.

Лирика Азербайджана XVIII века и традиции классической поэзии

Фидан Ализаде

Институт литературы имени Низами Гянджеви, НАНА. Азербайджан.

E-mail: piriyeva.fidan@inbox.ru

Резюме. Азербайджанская литература является богатым наследием, содержащим в себе национально-духовные ценности и самобытность народа, и она прошла длительный исторический путь. Многовековое художественное наследие азербайджанской литературы изучается на основе концепции периодизации и классификации по отдельным этапам развития. При исследовании литературы XVIII века в рамках концепции периодизации "Азербайджанской литературы раннего периода нового времени" она считается реалистической литературой. Однако XVIII век, хотя и воспевает реалистические настроения, но и считается кульминационной точкой классической литературы и играет связующую роль между двумя литературными. Иными словами, на основе данной литературы в качестве наследника литературной школы Физули, который считается вершиной классической литературы, рождается новая литературная школа Вагифа. В азербайджанской литературе XVIII века, будучи переходным периодом, наблюдается процесс жанровой перестройки. Когда круг использования ряда традиций классической поэзии сужается, в другом случае диапазон подобных традиций расширяется. В этом периоде формы ашугской поэзии – гошма, теджинис, гарайлы становятся более распространеными. Несмотря на это, параллельно с указанными, большая часть традиций классической литературы продолжает существовать. В статье речь идет о традициях классической литературы, которые используются в лирике XVIII века – газель, мухаммас, тахмис, муашшар, мустазад, тарджибанд, мушира, маснави, исследуется их место в литературе XVIII века.

Ключевые слова: классическая поэзия, традиция, газель, жанр, поэт